

Heykəltaraşın yaradıcılıq dünyası

Azərbaycan heykəltaraşlıq sənəti tarixində onun da adı ləyaqətlə çəkilir. O, istər dəzgah və istərsə də monumental heykəltaraşlıq sahəsində müəllifi olduğu yaddaşalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbat qazanıb. Xalq rəssamı, heykəltaraş Mirəli Mırəsdulla oğlu Mırqasimovun bu il 100 illik yubileyi tamam olur.

M.Mırqasimov AMEA-nın ilk prezidenti olmuş, görkəmli akademik, tibb alimi Mırəsdulla müəllimin aliəsində dünyaya göz açmışdı. Elmə, sənətə olan maraq ona ilk növbədə valideynlərindən sirayet etmişdi. M.Mırqasimovun gələcəkdə tanınmış incəsənət xadimi olmasında anası Ceyran xanının həlledici rolü olub. Yeddi yaşında eşitmə qabiliyyətini itirmiş gələcək heykəltaraşa anası cəfakesh qayıq göstərib, oğlunun sənətin sırlarına yiyələnməsində xüsusi fədakarlıq edib. M.Mırqasimov orta və ali ixtisas təhsilini sərf heykəltaraşlıq ixtisası üzrə almış sənətkarlardandır. O, əvvəlcə Ə.Əzizimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (müəllimi-məşhur heykəltaraş Pyotr Sabsay), daha sonra İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnnstitutunda təhsil alıb.

M.Mırqasimovun yaradıcılığını səciyyələndiren əsas cohetlər kimi professional işlənilmə və mükəmməl bədii obraz yaratmaq məharətini, surətlərin fərdi xarakterik və ümumiləşdirilmiş formada bədii işlənilmə xüsusiyyətlərini qeyd etmək olar. Onun dəzgah heykəltaraşlığı sahəsində yaratdığı büst portretlərə nə qədər poetiklik, lirizm və zahiri statiklik xasdırsa, monumental heykəltaraşlıq abidələrində isə əksinə olaraq dinamizm, daxili ekspressivlik və müduriyik düşündürçülük əlamətləri xasdır.

M.Mırqasimovun müəllifi olduğu dəzgah heykəltaraşlığı nümunələrindən "Mirzə Ələkbər Sabirin büstü" (1948), "At" (1950, gips), "Şir" (1950, gips), "Qız portreti" (1955, mərmər), "Anasının portreti"


(1956, gips), "Neftçi Qurban" (1959, bürünc), "Azadlıq" (1959, bürünc), "Xəzri" (1966, bürünc), "Cəfər Cabbarlı" (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə getirilməsi heykəltaraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

Müəllif hər hansı bir monumental heykəltaraşlıq abidəsi üzərində işləyərkən əvvəlcə onun kiçik modellərini, eskizlərini hazırlayır. İştirak etdiyi müsabiqələrdə monumental heykəltaraşlıq abidələri üçün yaratmış olduğu eskiz - layihələrə "Cəfər Cabbarlı" (1959, gips), "Məhəmməd Füzuli" (1962, gips), "İmadəddin Nəsimi" (1973, gips), "Cəfər Cabbarlı" (1981, gips) və başqalarını qeyd etmək olar.



M.Mırqasimovun müəllifi olduğu monumental heykəltaraşlıq abidələrinə Sumqayıt şəhərində "Nəriman Nərimanovun abidəsi" (1964, bürünc), Naxçıvan şəhərində "Cəlil Məmmədquluzadənin heykəli" (1974, bürünc, memar Ənvər İsmayılov), Baki şəhərində "Cəfər Cabbarlının heykəli"ni (1982, qranit, memar Yusif Qədimov) göstərmək olar.

Görkəmli yazıçı, "Molla Nəsrəddin" jurnalının naşiri və redaktoru Mirzə Cəlilin heykəli Naxçıvan şəhərində ucaldılmış ilk monumental heykəltaraşlıq abidələrindən biridir. Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan Dövlət Milli Müsiqili Dram Teatrının qarşısında qaya üzərində sağ ayağı bir az yüksili, sol ayağı bir qədər irəli, sağ qolu sağ qıcı üzərində uzalı, sol əli sol qıcıma söykəli (sənki yazıçı irəliyə doğru əyilmiş qamətinin



müvəzinətini saxlayır), başı bir qədər yana yönəlmış, əngin xəyallar brulğanına qərq olmuş vəziyyətdə, baxışlarından fikir süzülen yazıcıının son dərəcə poetik, əsl Mirzə Cəlil siqletinə malik bədii obrazı əbədiləşdirilib.

M.Mırqasimovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən heç şübhəsiz ki, məşhur yazıçı, dramaturq, incəsənət xadimi Cəfər Cabbarlının heykəlidir. Əzəmətli - hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıcıının ayaqüstü, başını sola çevirmiş, əllərini sinəsinə qoşalılmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi möqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

M.Mırqasimov, eyni zamanda Fəxri xiyabanda dəfn edilən atası, AMEA-nın ilk prezidenti, məşhur təbib Mırəsdulla Mırqasimovun qəbirüstü memorial abidəsinin də müəllifidir.

XX əsr heykəltaraşlıq sənətimizin tənmiş tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltaraşın yaradıcılığı barədə yazırı: "Miroli Mırqasimovun yaradıcılığında bir-biri ilə bağlı olan iki istiqamət - hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-biriylə qırılmaz vəhdətdədir".

Heykəltaraşın bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, Əməkdar incəsənət xadimi (1963), Xalq rəssamı (1982) fəxri adalarına və "Şöhrət" ordeninə layiq görülmüşdür.

Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar
İttifaqının üzvü,
sənətşünas